

## MƏDƏNİYYƏT

**ÖƏN əsrin 70- illərindən tanıdığım  
“Xoşbəxt” təxəllüsü ilə şeirlər ya-  
zan Novruz müəllim (Abdullayev)  
Novruz Məmmədəli oğlu) əsl şairə  
xas olan bütün keyfiyyətlərə ma-  
lik idi; yeriyəndə, səhbət edəndə,  
nəsihət verəndə belə poeziya ilə  
nəfəs alardı:**


Şeirlərim su içib  
Ürəyimin qanından.  
Onları vicdan əqli  
Tapdalamaz heç zaman.  
Və yaxud:  
Bülbül nəğməsindən məst olur bağlar,  
Qızılqıl başına qızıl tac qoyur.  
Səhbət elədikcə yaşıl yarpaqlar,  
Ürəyim ən ülvə bir şeir duyar.

Novruz Xoşbəxt anadan olduğu 1932-ci ildə Masallıda “Yeni həyat” qəzeti nəşrə başlamışdı. Rayonun ictimai-mədəni həyatında mühüm rol oynayan qəzətin bir çox müasirləri kimi onda da bədii yaradıcılığa yeniyetmə yaşlarından maraq oyatmışdı. İlk oxucusu olduğu, sonralar isə məqalə və şeirlərinin çap olunduğu bu mətbu orqanın nəzdində ədəbiyyat dərnəyi fəaliyyət göstərirdi. 50-ci illərdə Məmməd Kazım, Şulduz Tariverdiyev, Beytulla Əliyev, Adəm İzzətəli (Qızılbaşlı), Əyyub Xankişiyyev, Xudakərim Fərzəliyev (Xudakərim Məftun) və başqalarının şeirləri qəzətin şənbə səhifələrində dərc olunurdu. Novruz Xoşbəxtin “Çayçı qızlar” adlı ilk şeiri 1957-ci ildə “Yeni həyat” qəzətində çap olunanda tələbə idi. 1961-ci ildə BDUNUN filologiya fakültəsini bitirdikdən sonra əvvəl Masallının Sərçəvar, sonra doğma kəndi Musaküçədə dil-ədəbiyyat müəllimi işləyə-işləyə “Yeni həyat”la, 1965-ci ildən isə nəşrini “Çağırış” adı davam etdirən rayon qəzeti ilə six əməkdaşlıq etdi, ştat-dankənar müxbir kimi fəaliyyət göstərdi.

“Çağırış” qəzeti 60-70-ci illərdə rayonun qələm sahibləri arasında ünsiyət yaranan gözəl bir mətbu orqana çevrilmişdi. O vaxt qəzətin redaktoru tanınmış şair Vəqif Hüseynov idi. Mən hələ orata məktəbdə oxuyanda bu qəzətdə məqalə və şeirləri dərc olunan müəlliflərin çoxunu imzası ilə tanıydım. Əslində buna qiyabi tanışlıq da demək olardı və o zaman müəlliflərin şəkilləri qəzətdə qərc olunmadığına görə küçədə rast gəlsəydim belə heç birini üzdən tanımazdım.

# BİR ŞAİR TANIYIYIRDIM

## - Novruz Xoşbəxt adında



Bir dəfə “Çağırış”da Novruz müəllimin “Günəşin övladları” adlı maraqlı bir məqaləsinə oxudum. Yazı zəhmət adamlarından – tərəvəzçi qızlardan bəhs etsə də, müəllif onu çox poetik üslubda qələmə almışdı. O vaxtacan qəzətdə mənim kiçik həcmli bir neçə yazılarım dərc olunmuşdu. Bu yazı ilə tanış olanda qəlbimdən bir istək keçdi. “Görəsən mən də belə geniş, həm poetik məqalə yaza bilərəmmi?!?”

Hərbi xidmətdən qayıdan sonra universitetin jurnalistika fakültəsinə qəbul oldum. Novruz müəllimlə əyani tanışlığım da həmin vaxtlardan başladı. Məsafləsində asılı olmayaraq onunla Masallıda piyada gəzib-dolaşdığımız günlər yadına düşür... Belə məqamda o, çox maraqlı şöhbətlər edər, sinədən şeirlər söyləyordı. Bəzən elə olurdu ki, mən Novruz müəllimi uzaqdan seyr edərdim. Kimi ona şair, kimi müəllim deyə müraciət edər, salam verib, hal-əhval tutardı. O isə könlündə qanad

açıb, pərvazlanan misralarını sanki hürküt-mək istəmir, sakitcə salam alıb, tək-tənha yoluna davam edərdi...

Elə də olurdu ki, mənim yanından sakitcə ötüb-keçirdi. Amma mən onu öz dünyasından-söz dünyasından ayırmaga cəsarət etmirdim. Sadəcə, gözdən itənəcən onu müşahidə edər, canlı bir şair obrazını yaddaşına köçürərdim.

Bir dəfə kükçədə başını qaldıranda mənim ona necə dinməzcə baxdığını gördü. Mərkəzi Əmənət Kassasının qabağında dayanmışdım. Soruşdu ki, sən burada işləyirsən? Dedim, nə edim, ixtisasına uyğun iş tapa bilmirəm. O, mənə “sən bura aid deyilsən, gül kimi qələmin var”-dedi. Və diqqətlə “bizim idarəyə” baxdı. Bu zaman inkassator bankdan gətirdiyi pul kisələrini maşından götürüb içəri aparırdı. Novruz müəllimin pul kisələrinə baxıb, başını buladı, bir olan Allah bilir, qəlbində o an kimi nəzərdə tutaraq, bədahətən bu rübaini dedi:

Sən yiğ, sandığına var qucaq-qucaq,  
Mən şer çinləyim sandığa ancaq.  
Görək hansımızın yığıdıgi sərvət,  
Bu dünyadurduqca çox yaşayacaq?!

Kommunist partiyasının necə deyərlər, lap “büro-büro” vaxtlarında Növruz müəllim bir ziyanı kimi sabaha ümidiyi itirmədi, mübarizlik əzmindən əl çəkmədi. Satirik şeirlərində o zamanın antipodlarını təqnid atəşinə tutdu, əliəyilərə həcvlər yazdı. Bir vətəndaş şair kimi insanların laqeydiliyi ilə üzləşən təbiətin, ətraf mühitin taleyindən narahat idi. Bu narahatlılıq onun şeirlərində hiss olunurdu:

Meşədə tūfəng atma,  
Turac səksənə bilər,  
Kəkklik perikə bilər,

Ağac diksinə bilər...

Növruz müəllim 54 il ömür sürdü. Amma sözü də bu gün yaşayır, özü də xatırlanır... Əgər mənə sual etsələr ki, 70 - 80 - ci illərin əyalətdə yaşayan əsl şair obrazını necə təsəvvür edirsən? Mən deyərdim ki, məhz o illərin əsl şairlik “qiyafəsi” Novruz müəllimin boyuna biçilmişdi, şairlik onun taleyinə həm ağrıyan-acıyan, həm də şorbətnən, südnən yazılmışdı.

Ömrünün 40 ilini bədii yaradıcılığa həsr edən Novruz müəllim sağlığında çox arzulasa da şeirlərinin kitab halında nəşrinə görmək ona nəsib olmadı. Oğlu İlham Novruzoğlu atasının - Novruz Xoşbəxtin 70 illiyi ərəfəsində “Arzumun çıçəkləri” kitabını nəşr etdirib, təqdimat mərasimini keçirdi. Həmin kitabdan bir şeiri oxuculara təqdim edərəm:

Aslanı meşədə, mərdi meydanda,  
Qaya dözmənə dəli tufanda.  
Ceyran sürüsünü Mildə, Müğanda,  
Şeiri qara xallı yanaqda axtar.

Əsən küləklərin dili var imiş,  
Kirkräyən çayların seli var imiş,  
Hər işdə zamanın əli var imiş,  
Payızı saralan yarpaqda axtar.

... Qurbətdə qalsan da Füzuli kimi,  
Vətənlə səslənsin qəlbinin simi.  
Gəzib dolansan da əgər aləmi,  
Özünü bu doğma torpaqda axtar.

Və sonda Növruz bayramı öncəsi Alahdan Novruz Xoşbəxtin böyük ehtiram hissisi ilə andığım ruhuna şadyanalıq və rəhatlıq diləyirəm...